



Ağcabədi Regional Mədəniyyət idarəsi (RMI) Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Şuşa İli” çərçivəsində “Muğam gecəsi” adlı konsert proqramı keçirilib. Konserti regional idarənin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.

Kürdəmir RMI Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa Qarabağın döyünən üreyidir” adlı tədbir keçirilib. Tədbir iştirakçılarında Şuşa şəhərinin qədim tarixindən, Qarabağın incəsənətimizə, mədəniyyətimizə bəxş etdiyi tarixi şəxsiyyətlərdən söhbət açılıb. Mədəniyyət işçiləri muzeyin sərgi zalında “Şuşa İli” münasibətilə açılan sərgiyə baxıblar.

270 yaşlı mədəniyyət paytaxtımız

Gəncə RMI Goranboy rayon Mehman Nazarov adına Qızılhacılı qəsəbə Uşaq musiqi məktəbində “Şuşa İli” ilə bağlı tədbir keçirilib. Tədbirdə konsert proqramı təqdim olunub.



İsmayılı RMI İsmayılı rayon Heydər Əliyev Mərkəzi, rayon MKS və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib. Çıxışlarda Şuşanın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlərdən danışılıb.

Masallı RMI Masallı rayon Mərkəzi Kitabxanasında “Şuşa mədəniyyətinin inciləri” mövzusunda tədbir keçirilib. Tədbirdə kitab-



xananın direktoru Əlhəddin Nəzərov çıxış edərək 270 yaşlı Şuşanın mədəni zənginliklərindən söz açıb.

Ağstafa RMI-nin təşəbbüsü ilə keçirilən “Ruhumuzun vətənidir Şuşa” adlı yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə idarənin əhatə etdiyi rayonlar üzrə uşaq musiqi məktəbləri şagirdlərinin müxtəlif ixtisaslar üzrə ifaları, uşaqların şeir qiraəti dinlənilib, rəsm qalereyaları dərnək üzvlərinin rəsm əsərlərinə baxış keçirilib. Ağstafa şəhər H.Arif adına Uşaq musiqi məktəbində keçirilən təltifolunma mərasimində çıxış edən RMI-nin rəisi Nürəddin Mehdiyev qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətindən danışmış. Sonda qaliblərə idarənin fəxri fərmanları təqdim olunub.